

Qubada turizmin inkişafı üçün potensial imkanlar

Zümrüd Qəçrəş meşəsi, füsunkar Afurca şəlaləsi, Xaltan istisuyu, möhtəşəm Təngə dərəsi, Balbulaq, Çənlibel gölü, Cənnətbağı, əfsanəvi Xinalıq... Bu siyahını artırmaq da olar. İnsanı vələ edən Qubanın bu qeyri-adi, ecazkar təbiət guşələri nəinki yerli turistlərin, həm də xarici qonaqların da sevimli istirahət yeridir. Təkrarsız gözəlliye malik bu diyar respublikamızın ən böyük turizm məkanlarından biridir. Qudyalçayı, Ağ çay, Qara çay, Vəlvələ çayının sahiləri boyu sıralanmış yaraşıqlı, müasir istirahət mərkəzlərinin sayı ildən-ile artır. Hər il bu mərkəzlerin hər birində minlərlə adam istirahət edir. Əvvəlki illərdən fərqli olaraq, son illər Qubaya istirahət üçün əz tutan qonaqların sayı artıb. Şəhərin küçələrində, park və xiyabanlarında, mədəniyyət və tarixi abidələrin qarşısında tez-tez xarici turistlərə rast gəlmək olur. Xüsusilə yay aylarında ərəb ölkələrindən, Türkiyə, Rusiya, ABŞ, Fransa, İngiltərə, Almaniya, Gürcüstan, İsrail, Polşa, Çexiya və Pribaltika ölkələrindən gələn qonaqlar daha çox olur. Turistlər yaxşı istirahət etməklə bərabər, qədim Qubanın gəzməli-görməli yerləri ilə tanış olub, daha çox informasiya əldə etmek istəyirlər. Bu işdə onların ən yaxın yardımçısı Quba Turizm-informasiya mərkəzidir. Son vaxtlar rayonda turizmin inkişaf etməsi mərkəzin də fəaliyyəti ni xeyli genişləndirmişdir. Bu istiqamətdə həyata keçirilən işlər bərədə məlumat verən **mərkəzin direktoru Murad Hacıyev** deyir: "Olduqca əlverişli, təbii coğrafi mövqeyə malik rayonumuzun çox böyük turizm potensialı var. Rayon mərkəzindən ən ucqar dağ kəndlərinə belə uzanan rəhat yollar, qalın meşələr, gur şəlalələr, Şahdağın, Babadağın eteklərində səzülüb gələn çaylar, diş göynədən bulaqlar, təkrarsız təbiət mənzərləri burada turizm üçün geniş imkanlar yaradır. İl

ərzində on minlərlə yerli və xarici turist rayona səfər edir. Rehberlik etdiyim mərkəzin əsas vəziəti gələn turistlərin maraq dairəsini öyrənmək, onlara istirahət mərkəzləri haqqında ətraflı informasiya vermək, statistik məlumatlar hazırlanmaq,




digər turizm-informasiya mərkəzləri ilə əlaqəli fəaliyyət göstərməkdən ibarətdir. Rayonumuzu turistlərə daha yaxından tanış etmək məqsədilə mərkəz tərəfindən mütəmadi olaraq reklam və çap məhsulları hazırlanır. Əməkdaşlarımız indiyədək bələdçi kitabı, açıqçalar, bukletlər, CD disklər, suvenirlər, cib təqvimləri, paketlər, rayonun turizm potensialını əks etdirən 35 dəqiqəlik videoçarx, 6 istiqamət üzrə - "Quba-Xinalıq," "Quba-Afurca", "Quba-Ləzə", "Quba-Xanəgah", "Quba-Alıc", "Quba-Tüləkəran" istiqamətləri üzrə ekskursiya turları və tur paketlər hazırlanmışdır.

Mərkəz ekoturizmin inkişafına da diqqət yetirir. Evlərdə qalmaq istəyən turistlərin müraciətlərini nəzərə alaraq, 14 yaşayış məntəqəsində 35 ev qeyd almış, onların vəziyyətini öyrənmişik. Onu da qeyd edim ki, gələn turistlər əsasən otel-

lərdə qalmağa üstünlük verirlər. Hazırda mərkəz tərəfindən 44 mehmanxana və mehmanxana tipli obyekt qeydə alınmışdır. "Rixos" oteli, "Məstdərgah", "Quba Olimpiya Kompleksi", "Retro", "Cənnət bağı", "Şahdağ", "Terrace", "Holiday village" istirahət mərkəzlərinə üz tutan turistlər ətraflı təşkil edir.

Qubaya gələn qonaqlar üçün ekskursiya turlarının maraqlı və rəngarəng olmasına çalışırıq. Ekskursiya üçün müraciət edən turistlər ilk növbədə Xinalıq kəndinə getməyi arzulayırlar. Rayon mərkəzindən 58 kilometr məsafədə, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən bu kənd - özünəməxsusluğunu ilə gələn turistlərin böyük marağına səbəb olur. İnformasiya mərkəzi olaraq biz, bu kənd haqqında gələn hər bir turistə lazımi informasiya verir, onların suallarını lazıminca cavablandırırıq. Hündürlüyü 75-80 metrə çatan əzəmetli "Afurca şəlaləsi"nə də üz tutanların sayı çoxdur. Şəlaləni görmək istəyənlər məşhur "Təngə dərəsi"ndən də keçməli olurlar. Turistlərin təbiət abidələrinə də marağı böyükdür. Məlumat üçün deyim ki, rayonun ərazisində 60-



dan çox təbiət abidəsi mövcuddur. "Xan bulağı", "Ağacda ev", "Atəşgah", "Cəfər dərəsi", "Minarə" "Xaşı istisuyu", "Sona bulağı", "Xan çinar", "Pirit çökəkliyi", "Palid meşəsi" kimi təbiət abidələrinə maraq çoxdur.

Qubaya gələn turistlərə rayonun tarix və mədəniyyət abidələri barədə də ətraflı məlumat ve-



rirk. Onlar şəhərimizdəki "Çuxur hamam", "Soyqırım məzarlığı", "Səkinəxanım məscidi", "XVI əsrə aid məqbərə"yə baş çəkir, "Tarix-Diyarşunaslıq" muzeyində olur, Nizami parkından "Qırx pilləkən"lə "Tağlı Körpü"nün üstünə düşürlər. Rayonumuza gələn turistlər şəhərimizin qədim el sənətkarlığı nümunələri ilə tanışlıqdan da yan keçmirlər. Mərkəz tərəfindən onların bütün dünyada məşhur olan Quba xalçaları - "Ağgül-Çiçi", "Qolu Çiçi", "Cek xalçası", "Heyratı-Pirəbədi", "Qimil" və sairə xalça nümunələri ilə tanış olmağa imkan yaradılır. Xalçaçılıq sənəti ilə bərabər dulusuluq, misqərlilik, dəmirçilik kimi qədim xalq sənətkarlıq nümunələri barede ətraflı məlumat veririk.

Turizm bu rayonun iqtisadiyyatı, adamların iş

yeri deməkdir. Son illər rayonda yaradılmış infrastruktur turizmin inkişafına da təkan vermişdir. Kənd yollarının yenidən qurulması turizmin inkişafı deməkdir. Rustov-Xanəgah-Girdəh, Rustov-Növdün-Şuduq, Rustov-Məcğə xacə, Rustov-Baxçalı-Yekdar avtomobil yolu istifadəyə verilməsi yeni turizm istiqamətinin açılmasına səbəb olmuşdur".

Şəhərin mərkəzi meydanında gələn xarici turistlərin bir neçəsi ilə həmsöhbət olduq. Onlar Quba haqqında öz xoş təəssüratlarını bizimlə böülüdürlər. Qonaqların olduqca maraqlı təəssüratlarını sizə də təqdim edirik. **Küveytdən gəlmiş turist Rəşid Əli Rəsul:** "Qubaya ikinci dəfədir gəlirəm. Bura mənim üçün dünyanın ən gözəl guşəsidir. Ulu Tanrı bu yerləri həddindən ziyadə gözəl yaradıb. Saf havası, zəngin təbiəti var. Şəhər də çox gözəldir. Qədimliklə müasirliyin vəhdətini görürəm. Bu çox yaxşıdır. Dağların qoyundakı Xinalıq kəndi Allahın möcüzəsidir desəm, səhv etmərəm. Bu unikal yaşayış məskəninin dünyada analoqu yoxdur. Ümumiyyətlə, mən hər dəfə buradan çox böyük zövq alıram".

Birləşmiş Ərəb Əmirliliklərindən gəlmiş Mövhannad Azem: "Mən bir çox yerləri gəzmişəm. İndi də bir neçə gündür Qubadayam. "Şahdağ" otelində dincəlirəm. Afurca şəlaləsində, Təngə dərəsində olmuşam. Qəçrəş meşələrini gəzmişəm. Bura gəlməkdən çox məmənunam. İstirahət üçün burada imkanlar çox genişdir. Qubanın adamları mehriban və qonaqpərvərdirlər. Xidmət mədəniyyəti çox yüksəkdir. Milli mətbəxinin çox zəngindir. Yeməkləriniz çox dadlıdır. Bura gəlməkdən çox məmənunam. Mən Azərbaycana - Qubaya yenə gələcəyəm".

Ziyafəddin BAYRAMOV, "Respublika".